

Daşqın, sel sularından təhlükəli vəziyyətlər və qabaqlayıcı tədbirlər

Sel insanların tez-tez rastlaşıduğu təbiət hadisələrindən biridir. İnsanların həyat və sağlamlığına, həmçinin iqtisadiyyata vurduğu zərərin dərəcəsindən asılı olaraq bu təbiət hadisəsi bəzən ağır faciələr kimi də qiymətləndirilə bilir. Belə ki, sellər evləri, körpüləri yuya, əkin sahələrini yararsız vəziyyətə sala, ağacları kökündən çıxara, insan və heyvanların ölümünə səbəb ola bilir. Selin yaranma səbəbləri müxtəlidir. Bu səbəblər sırasında meteoroloji faktorlar mühüm rol oynayır.

SEL-leysan yağışlarından və isti havalar zamanı qar əriməsindən su səviyyəsinin və su sərfinin adətən intensiv və qısamüddətli artması ilə xarakterizə olunan, ilin müxtəlif fəsillərində təkrarlana bilən çayın su rejiminin bir fazasıdır. Sellər qəflətən yaranır, yüksək sürətlə hərəkət edir (10m/s və daha çox) və 10 dəqiqədən bir neçə saatda qədər müddətdə bir neçə dalğa ilə müşayiət olunur. Sel axının ilk dalğasının hündürlüyü 15 metr və daha çox ola bilər. Sellər bir dəfəyə gətirmə materiallarının həcmində və ya

yubub aparma həcmində görə də növlərə ayrılır.

Daşqın və sel suları çox təhlükəli xarakter daşıyır və mümkün olduğu qədərincə belə sularda gəzməməyə və ya su nəqliyyatı vasitəsindən

yəsi dizinizdən aşağı olsa belə, siz maksimum dərəcədə ehtiyatlı olmalısınız. Hətta 15 sm dərinliyində olan sular ciddi zərər verə biləcək təhlükə mənbəyidir. Daşqın və sel suları göründüyündən daha



istifadə etməməyə çalışın. İlk baxışdan təhlükəsiz görünən belə, bu sularda addimlamaq riskli hesab edilir. Belə ki, daşqın və sel suları altında insanın ağılna belə gətirə biləmədiyi gizli, üstü örtülü təhlükə mənbələri ola bilər.

Bəzən insanlarda bu sulanın dərin olmaması yanlış arxayınlığa səbəb olur. Hətta daşqın və sel sularının səviyə

sürətli axır və özü ilə bərabər iri suxur daşlarını getirir. Su-xur daşları isə potensial təhlükə mənbəyidir. Bu səbəbdən unutmayın ki, daşqın və sel sularının görünüşü aldadi-cıdır.

Sel və daşqın sularında insanların zərər çəkməsinin səbəblərindən biri de onların maşınlara güvenərək bu sulardan keçmək cəhdiləridir.

Avtomobiliniz varsa, ondan daşqın və selə məruz qalmış ərazilərdən uzaq yerlərdə istifadə etməyə çalışın. Hətta 60 sm dərinliyi olan belə su axını asanlıqla avtomobili apara bilər. Əgər torpaq üzərindəsinizsə, lakin sel və daşqın sularının əhatəsində qalmışınızsa, gəzərək və ya maşınla bu suları keçməyə çalışmayın. Belə hallarda tövsiyə edilir ki, olduğunuz yerdə qalasınız və xilasedicilərin yardımını gözləyəsiniz.

nin suya düşməsi daşqına məruz qalmış ərazilərdə ciddi elektrik təhlükəsi deməkdir. Əvvəldə qeyd etdiyimiz-xilasediciləri gözləmə mövqeyində olmaq tövsiyəsinə səbəb olan amillərdən biri də məhz elektrik təhlükəsi ilə bağlıdır.

Beləliklə, daşqın və sel təhlükəsi baş veribse, laqeydilik və ehtiyatsızlıq göstərərək və ya öz gücünüzə güvənərək düşünülməmiş addımlar atmayın. Unutmayın ki, bu sular ciddi təhlükə mənbəyidir! Hər zaman yadda saxlayın ki, sel axından xilas olmaq heç vaxt mümkün deyil. Odur ki, sel axından xilas olmağın yeganə yolu ondan qaçmaqdır.

İnsan həyatına və fealiyyətinə çox ciddi zərər vuran sellərə qarşı bir sira qabaqlayıcı tədbirlər görmək mümkündür. Bunların sırasına:

—Mövcud meşələri inkişaf etdirmək və çilpaq sahələrdə çoxlu ağaç əkmək.

—Sel ola biləcək yerlərdə məskunlaşmamaq.

—Mövcud çayları və su kanallarını çirkəndirməmək, onlara şəxsi məqsədlər üçün kortəbi müdaxilələr etməmək.

—Axar suları istiqamətləndirə bilmək üçün anbarlar, bəndlər, su kanalları və s. tikmək.

FHN Şimal-qərb Regional Mərkəzinin İctimaiyyətə əlaqə və təbliğat sektorу.

Xocalıdan bir yol xatirəsi

(Əvvəli 6-cı səhifədə).

Düşmən tanklardan, pulleyot və minaatanlardan dinc əhaliyə tərəf atəş açırdı. Silahsız xocalılar düşmənə müqavimət göstərə bilmək iqtidarında deyildi. Quldur ermənilər evlərə basqın edir, talancılıqla məşğul olur, qarşılara çıxan hər kəsi cəza ilə öldürür-dü. Beşiyində dünyadan bixəber yatan körpələr avtomat süngüsünə keçirilir, ayağı yer tutmayan qocaları sürüyərək tonqala atıb işgəncəylə yandırıldilar.

Ayağı yer tutub qaça bilən xocalılar qışın şərt, iliyə işləyən soyuğunda canlarını ölüm kabusundan qurtarmaq üçün başıaçıq, ayaqyalın Qarqar çayını keçib Ağdama sarı yol alıdalar.

Dağlardan axıb gələn soyuq su, iliyə işləyən şaxta adamların kələyini kəsmişdi. Qışın oğlan çağında soyuq su dan keçmiş camaatın çox hissəsi çayın o üzündə meşəde donub dünyasını dəyişdi.

Turac xanım qəlbinin dərinliyində kök salan o dəhşətli günləri xatırlayıb göz yaşlarını

saxlaya bilmirdi.

Erməni faşistləri həmin müdhiş gecə anaları balalarından, sevənləri bir-birindən əbədi ayırdı. Bu, əbədi ayrılıq, faciəli ölüm arzuolunmaz tale qisməti idimi, yoxsa qaniçən erməni düşmənləri dinc əhali-nin qanına susamışdım? Hələ bunlar azmış kimi ermənilər elə keçən azərbaycanlıları şəhərin mərkəzi meydanına yığaraq, vəhşicəsinə öldürmüdürlər. Hətta qocaların, usaqların, qadınların qulaqlarını, burunlarını kəsmiş və üz dərisini soymuş, orqanlarını vəhşicəsi-ne çıxarmış, eybəcər halə salmışdılar. Bir başqalarının isə üstünə benzin tökerək diri-diriyandırmışdilar.

Bütün bu hadisələri azğın düşmən pəncəsindən canını güclə qurtarmış xocalılar gizləndi-yi yerdən müşahidə edə bilmışdı.

Yanan evlərin çartılısını, tükürpədici çığırtı səslerini əsən soyuq külək uzaqlara aparır, sanki son anda kimdənse imdad gözləyən günahsızların haray səsini bir anda ca bütün dünyaya yaymaq istəyirdi.

Turac xanım bir qədər özü-nü ələ aldıqdan sonra söhbəti-nə davam etdi.

—Meşənin dərinliyində soyuqdan tir-tir əsərək düz yeddi gun ac-susuz, isti paltarsız gizləndik. Amansız acliq və susuzluğu hiss etdikcə gümə-nimiz buza dönmüş ağacın qabıqlarını yeməye gəlirdi. Qişın axırı olduğundan meşəde heç bir dənə də cir meyvə qal-mamışdı ki, heç olmasa usaqlara yedirək.

Turac xanımın birdən yene sıfətinin cizgiləri turşudu, sanki gün işığının qarşısını qara, zəhmi bulud aldı. Gözlərindən axan yaş damcıları sıfətində yumrulanıb aşağı süzüldü. Sı-nəsi qabarib-endi. Bir qədər fasılədən sonra sakit tonla söhbətinə davam etdi:

—Əzablara dözməyən gö-zümün ağı-qarası bircə qız balam Tərəne, acliqə və soyuga dözə bilmedi. Qollarının ara-sında başını sinəmin üstünə qoyaraq canını tapşırıdı. O vaxt fidan balamın yeddi yaşı vardı...

Gizləndiyimizdən beş gün sonra ermənilər izimizə düşüb

bizi tapdılar. Biz mağaraya oxşar bir oyuqda gizlənmişdik. Birdən meşədə atışma başla-di. Burada da ağır itkilər ver-di. Əli silahlı bir neçə döyüş-cü əsgərimiz bizi meşəde tap-di. Onların arasında həyat yoldaşım da var idi. Yenidən qeyri-bərabər döyüş başladı. Bu döyüş sübhə açılandan fasileylə gün batanacaq davam etdi.

Əsgərlərdən dördü döyüş-de həlak oldu. İkişini əsir tutular. Müdafidə dayanmış yoldaşım gülle yarasından həlak oldu. Mən sürünərək onu kənarə çəkdim, nəbzi vurmurdum. Onun yerinə sürünenib avtomatın arxasına keçdim. Həyatimda ilk dəfə idi ki, naəlac qalib düşmənə basılmamaq üçün hərəkətsiz qalmış həyat yoldaşımın silahına sarıldım. Hələ orta məktəbdə oxuyar-kən hərbi dərsdə silahlardan necə istifadə etmək qaydasını öyrənmişdim.

Gözlərim tüstü dumanında bir anlıq heç nə görmədi. Duman çəkiləndə isə iki yekəpər saqqallı erməninin murdar cəsədini yerə sərilmış gördüm. Oyuqda gizlənmiş arvad-uşaqlar gizləndikləri yerdən çı-

xaraq mənə minnəldarıq etdi-ler.

Bu faciəni meşədə beləcə əzab-əziyyətlə bir həftə yaşa-dıq. Dəstə üzvləri kimi mənim də heyim qalmamışdı, don-muşdum. Yerimdən tərpənə bilmirdim. Tezliklə öləcəyimi gözlərimin qarşısına getirərək hərəkətsiz uzanmışdım. Ürəyimdə dua edərək erməni əlinə keçmədən özümüzə şərefli ölüm arzu edirdim.

Birdən ayaq səsleri geldi. Biz hamımız vahimə içində səsə tərəf boylandıq. Tərpən-məyə isə halımız yox idi. Gə-lənlər Azərbaycan əsgərləri idi. Onlar bizi xilas etməyə gəldiklərini söylədilər.

Xocalı soyqırımının canlı şahidi, bu hadisədə əsil olmuş Turac xanımın qəmli xatirələri avtomatda hər kəsi kədərləndirmişdi. Mən isə fikirləşirdim: tor-pağımızda yaşayıb, çörəyimizi yeyib, suyumuza içib, sonra da özümüzə qarşı qənim çıxıb tor-paqlarımızı zəbt edən mənfur ermənilər hələ də cəzasız qalib, işgal etdikləri ərazilərimiz-de at oynadılar...

Rəciyyə MEYFULLAQIZI.